

11 mart 2011-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AZ200700202 nömrəsi ilə qeydiyyatda alınmış konversiya borcu istiqrazlarının emissiya prospektinə 08 aprel 2016-cı il edilmiş əlavə və dəyişikliklər:

“Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinin, Səhmdarların növbədənənar Ümumi yığıncağının 28 mart 2016-cı il tarixli Qərarı ilə (Protokol № 3) verilmiş səlahiyyət əsasında, Səhmdarlarının növbədənənar ümumi yığıncağının 22 dekabr 2010-cu il tarixli Qərarına (Protokol №3) əsasən 5 il müddətinə emissiya edilmiş hər birinin nominal dəyəri 10 000 (on min) ABŞ dolları olan 2 500 ədəd olmaqla 25,000,000 (iyirmi bəş milyon) ABŞ dolları məbləğində təminatlı, sənədsiz faizli Konversiya borcu istiqrazlarının emissiya Prospektinin (bundan sonra mətdə “Emissiya Prospekti”) **“B İstiqrazların şərtləri” Bölməsinə** aşağıdakı dəyişikliklər edilsin:

1) 1.4. bəndində “5 (beş) ildir” sözləri “16 may 2016-cı il tarixinə kimidir” sözləri ilə əvəz edilsin.

2) 1.12-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin:

15 aprel 2016-cı il tarixində hər istiqraz üzrə, onun nominal dəyərinin 1000 (bir min) ABŞ dolları məbləğində qismən ödənişi həyata keçirilməklə, istiqraz sahiblərinə 2 500 000 (iki milyon beş yüz min) ABŞ dolları məbləğində vəsait ödənilir;

16 may 2016-cı il tarixində hər istiqraz üzrə, onun nominal dəyərinin yerdə qalan hissəsi - 9000 (doqquz min) ABŞ dolları məbləğində tam ödənişi həyata keçirilməklə, istiqraz sahiblərinə 22 500 000 (iyirmi iki milyon beş yüz min) ABŞ dolları məbləğində vəsait ödənilir.

3) 1.13-cü bəndində cümlənin sonunda “*nöqtə vergül*” işarəsi “*nöqtə*” işarəsi ilə əvəz edilir və həmin bəndə aşağıdakı redaksiyada yeni cümlə əlavə edilsin:

Bu bənddə nəzərdə tutulan faizlər 15 aprel 2016-cı il və 16 may 2016-cı il tarixlərində ödənilir.

4) Emissiya Prospektinin “*Cədvəl A*”da “*Faizlərin Ödənilməsi Tarixi*” termininə “*istənilən ildə 15 aprel və 15 oktyabr olan gündür*” sözlərindən sonra “*və 2016-cı ilin 15 may günüdür*” sözləri əlavə edilsin.

Qeyd: Dəyişikliklər Dövlət qeydiyyatına alınması barədə məlumat AR Məliyyə bazarlarına Nəzarət palatasının 06 may 2016-cı il tarixli 01/515 sayılı məktubunda öz əksini tapmışdır.